

Sahə 1 Külək Elektrik Stansiyası  
Abşeron Rayonu  
Azərbaycan



Ətraf Mühitə və Sosial Sahəyə  
Təsirin Qiymətləndirilməsi  
(ƏMSSTQ)

Hissə 4 – Əlavələr



Sifarişçi:



May 2022

## SƏNƏD HAQQINDA MƏLUMAT

|                                 |                                                                                          |
|---------------------------------|------------------------------------------------------------------------------------------|
| LAYİHƏNİN ADI                   | Sahə 1 Külək Elektrik Stansiyası Layihəsi, Abşeron rayonu, Azərbaycan                    |
| 5Cs LAYİHƏ NÖMRƏSİ              | 1305/001/089                                                                             |
| SƏNƏDİN ADI                     | Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) üzrə Hesabat – Hissə 4 |
| SİFARIŞÇI                       | ACWA Power                                                                               |
| 5Cs ŞİRKƏTİNİN LAYİHƏ MENECERİ  | Rim Cabr                                                                                 |
| 5Cs ŞİRKƏTİNİN LAYİHƏ DİREKTORU | Ken Veyd                                                                                 |

## SƏNƏD DÖVRİYYƏSİNƏ NƏZARƏT

| VERSİYA | VERSİYA TARİXİ | TƏSVİRİ                        | MÜƏLLİF | YOXLAYAN ŞƏXS | TƏSDİQLƏYƏN ŞƏXS |
|---------|----------------|--------------------------------|---------|---------------|------------------|
| 1.0     | 19/04/2022     | ƏMSSTQ – Hissə 4 Əsas Əlavələr | RMJ     | KRW           | KRW              |
| 2.0     | 10/05/2022     | ƏMSSTQ – Hissə 4 Əsas Əlavələr | RMJ     | KRW           | KRW              |



|   |                          |                                                                                                                                                                                                                             |
|---|--------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| 1 | Maliyyə kapitalı         | Yerindən, icra üsulundan və ya funksiyasından asılı olmayaraq, bütün təşkilatlar öz məhsul və xidmətlərini uzun müddət təmin edə bilmək üçün <i>Dayanıqlı İnkişafın 5 Kapitalından</i> asılıdır.                            |
| 2 | Sosial kapital           |                                                                                                                                                                                                                             |
| 3 | Təbiət kapitalı          | "5 Capitals" şirkətinin bütün nailiyyətləri dayanıqlığa söykənir. Harada çalışmağımızdan asılı olmayaraq, müştərilərimizə bu kapital aktivlərinin ehtiyatlarını qorumaq və artırmaq üçün vasitələr təqdim etməyə çalışırıq. |
| 4 | İstehsal edilmiş kapital |                                                                                                                                                                                                                             |
| 5 | İnsan kapitalı           |                                                                                                                                                                                                                             |

## Məsuliyyətdən imtina bildirişi

"5 Capitals" hər hansı digər tərəfin bu sənədə əsaslanması və ya bu sənədin hər hansı digər məqsədlə istifadə edilməsi ilə bağlı yaranan nəticələrə görə məsuliyyət daşımır. Bu sənəddə məxfi məlumatlar və əqli mülkiyyətə əsaslanan məzmun var. Bu sənəd onu sifariş verən tərəfin razılığı olmadan digər tərəflərə göstərilməməlidir.

Bu sənəd onu sifariş edən tərəf üçün buraxılır və xüsusi olaraq yuxarıda müəyyənləşdirilmiş layihə ilə bağlı məqsədlər üçün hazırlanıb. Hər hansı digər tərəf bu sənədə əsaslanmamalı və ya bu sənəd hər hansı digər məqsəd üçün istifadə edilməməlidir.

## ƏLAVƏ A – ƏTRAF MÜHİT VƏ SOSIAL SAHƏ ÜZRƏ ƏHATƏ DAİRƏSİNİN (İŞ HƏCMINİN) MÜƏYYƏNLƏŞDİRİLMƏSİNƏ DAİR HESABAT

---

## **ƏLAVƏ B – TORPAQ KADASTRI VƏ TORPAQ ÜZƏRİNDƏKİ MÜLKİYYƏT HÜQUQU VƏ TORPAQDAN İSTİFADƏ MƏSƏLƏLƏRİ İLƏ BAĞLI ENERGETİKA NAZİRLİYİ İLƏ YAZIŞMALAR**

## ƏLAVƏ C – HEVX ÜZRƏ SAHƏNİN MÜŞAHİDƏ TƏDQIQAT İŞLƏRİ

## ƏLAVƏ D – KALİBRASIYA SERTİFİKATLARI

## ƏLAVƏ E – LABORATORİYA ANALİZLƏRİ (TORPAQ VƏ SU)

## ƏLAVƏ F – İLKİN VƏZİYYƏTƏ DAİR TƏDQİQATLARIN HESABATLARI

## ƏLAVƏ G – KÖLGƏ TİTRƏMƏSİNƏ DAİR HESABAT

## ƏLAVƏ H – KRİTİK TƏBİİ AREALLARIN QİYMƏTLƏNDİRİLMƏSİNƏ DAİR HESABATLAR

- **ƏLAVƏ I – Məsləhətləşmə ilə bağlı  
MƏKTUBLAR VƏ GÖRÜŞLƏRİN PROTOKOLLARI**

## ƏLAVƏ J – Səs-KÜYÜN MODELƏŞDİRİLMƏSİNƏ DAİR HESABAT

## ƏLAVƏ K: HEVX ÜZRƏ İŞ HƏCMİ – ƏLAQƏDAR QURĞULAR

## ƏLAVƏ L: XIZI 3 KES - YARASALAR ÜZRƏ İLKİN VƏZİYYƏTƏ DAİR TƏDQİQATIN QİYMƏTLƏNDİRİLMƏSİ

## ƏLAVƏ M: TOQQUŞMA Riskinin MODELLƏŞDİRİLMƏSİ (TRM) BARƏDƏ HESABAT

---

## ƏLAVƏ N: İCTİMAİYYƏTƏ MƏLUMATIN AÇIQLANMASI ÜZRƏ GÖRÜŞLƏR BARƏDƏ HESABAT